



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında  
Elmin İnkışafı Fondu ilə  
Belarus Respublika Fundamental Tədqiqatlar Fondunun  
birgə elmi-tədqiqat layihələrinin və programlarının  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
1-ci Azərbaycan-Belarus beynəlxalq müsabiqəsinin  
(EİF-BGM-2-BRFTF-1-2013) qalibi olmuş layihənin  
yerinə yetirilməsi üzrə

### YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: Optoelektronika sistemləri üçün A3B6 laylı yarımkəçiricilərdə və SiO<sub>2</sub>/Si strukturlarında radasiya texnologiya üsulu ilə kvant çuxurlarının yaradılma proseslərinin işlənməsi və tədqiqi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Mədətov Rəhim Səlim oğlu

Qrantın məbləği: 90 000 manat

Layihənin nömrəsi: EİF-BGM-2-BRFTF-1-2013-07/06/1-M-01

Müqavilənin imzalanma tarixi: 14.08.2013

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 24 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01.09.2013 - 01.09.2015

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

- 1 Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üsul və yanaşmalar (burada doldurulmalı) Layihənin yerinə yetirilməsi zamanı müasir qurğu və cihazlara aid aşağıda qeyd olunan metodikalardan istifadə olunmuşdur:  
Hesabatın yerinə yetirilməsi zamanı plana uyğun aşağıda qeyd edilən işlər həyata keçirilmişdir:  
Sublimasiya üsulu ilə birgins xüsusi müqaviməti  $10^7$ -  $10^9$  om·sm olan p-GaS və p-GaSe laylı monokristalları yetişdirilmişdir. Alınmış kristalların kristallik parametrləri rentgenoqrafiya üsulu ilə təyin

edilmiş və hesablanmış parametrlər kristal qəfəsin parametrlərinə tam uyğun gəlir.  $A^3B^6$  kristallarda amorflaşma prosesini tədqiq üçün ağır metalların ionlarından Ga, In və təsisiz qaz ionlarından isə H, He və N istifadə edilmişdir. Laylı kristalların fiziki parametrlərini nəzərə almaqla SIMNRA 6.05 modelindən istifadə etməklə model hazırlanmışdır. İlk növbədə bu ionların GaS və GaSe kristalında müxtəlif enerji intervalında (100-300 keV) qaçış yolları SRIM programı ilə hesablanmışdır. Hesablamalar göstərmişdir ki, təsisiz qazlarda N ionunun qaçış yolu 100 keV enerjisində  $\approx 2120 \text{ \AA}$ -ə və 300 keV enerjidə isə  $\approx 5649 \text{ \AA}$ -ə uyğun gəlir. Ağır ionlardan isə Sb(Sn) ionlarının qaçış yolu 100 keV enerjidə  $\approx 400 \text{ \AA}$  və 300 keV enerjidə isə  $\approx 1000 \text{ \AA}$ -ə bərabər olmuşdur. GaS kristallında qeyd edilən enerjilərdə amorflaşmanın 30-100nm dərinlikdə baş verməsi üçün Sb, Sn, Xe ionları, 100-150nm dərinlikdə baş verməsi üçün As, Ga, Kr ionları və 150-560nm dərinlikdə baş verməsi üçün isə Ne və N ionlarından istifadə etmək daha əlverişlidir. Ağır ionların GaS kristalında maksimum qaçış yolu  $\sim 1000 \text{ \AA}$  olmuşdur. Yüngül ionların isə maksimum qaçış yolları  $\sim 5649 \text{ \AA}$  tərtibində olduğu tapılmışdır. Hidrogen ionunun implantasiyası Van-de-Qraaf (ESU-2) sürətləndiricisində aparılmış, ionun enerjisi 70-500 keV, ion cərəyanının sixlığı  $0,15 \text{ mKA}/\text{sm}^2$  və şüalanma dozası isə  $1 \times 10^{15}$  u  $5 \times 10^{15} \text{ sm}^{-2}$  olmuşdur.

Enerjisi 70 və 500 keV olan hidrojen ionları implantasiya yolu ilə laylı kristallara yeridilmiş və onların fotoelektrik və optik, o cümlədən fotoluminisensiyası termik dəmləmədən əvvəl və sonra tədqiq edilmişdir. Tədqiqat zamanı müasir cihaz və qurğulardan istifadə edilmişdir. Tədqiqat işlərinin bir qismi Belartus Dövlət Universitetində həyata keçirilmişdir. Aparılan tədqiqat işlərində əsas məqsəd radasiya texnologiya üsulunun köməyi ilə laylı kristallarda amorf oblastların yaradılmasının elmi əsasının hazırlanmasıdır. Layihənin ilkin hesabatlarında qeyd edilmişdir ki, tədqiqat obyekti kimi seçilən laylı kristallar quruluşuna görə həcmi kristallardan (Si, Ge, GaAs) fərqlənir və bu səbəbdən cihazqayırma sənayesində geniş istifadə edilən termik diffuziya üsulunu laylı kristallara tədbiqi bir sıra çətinliklər yaradır. Məs. diffuziya olunan atom həm layda, həm də laylar arası oblasda yerləşə bilər. Bu isə hazırlanacaq strukturanın xarakteristikalarının pisləşməsinə səbəb ola bilər. Qeyd olunan çatışmamazlığı aradan qaldırmaq məqsədilə seçilmiş radasiya texnologiyası bir sıra üstünlük'lərə malikdir. Digər tərəfdən müxtəlif atom ionlarının implantasiyası zamanı ionun növünün, enerjisinin, temperaturun və dəmləmə temperaturunun seçilməsindən asılı olaraq materialların fiziki xassələrinin məqsədyönlü idarə etməyin optimal variantının seçilməsi vacib texnoloji məsələlərdən biri idi. Bu ideyani həyata keçirmək məqsədi ilə GaS və GaSe laylı kristalları üçün seçilmiş hidrogen ionunun enerjisindən, ionların sayından və dəmləmə temperaturundan asılılığı olduğunu təcrübə yolla sübut etdik. Müəyyən edilmişdir ki, kristalların səth yaxınlığında,  $\sim 2-5 \text{ mkm}$  dərinliyində ilkin matrisada struktur dəyişikliyi aparmaq mümkündür. Alınmış struktur dəyişikliyi özünü amorf oblast kimi aparır və onun ölçüləri şüalanma dozasından və termik dəmləmə temperaturundan asılıdır. Alınan nəticəni KPS və Raman spektrləri, o cümlədən fotoelektrik və

fotoluminisensiya xassələri təsdiq etdi. Ancaq qeyd olunan xassələrin dayanaqlı olmaması implantasiya zamanı yaranan defektlərin yürüklü olmasını göstərirdi. Termik dəmləmə üsulumun tədbiq edilməsi və optimal dəmləmə temperaturunun seçilməsi xassələrin stabilliyini göstərdi. Tədqiqat nəticəsində alınan məlumatlar göstərir ki, müxtəlif enerjili ionların ( $H_2$ ,  $He$ ,  $C$ ) radasiya üsulu ilə laylı kristallara yeridilməsi kristalların fotoelektrik və optik xassələrini məqsədə uyğun idarə etməyə imkan verir. Həmin ionların laylı kristal daxilinə yeridilməsi zamanı yaranan defektlər mütəhərrik olduğundan onları dayanaqlı hala gətirmək məqsədi ilə implantasiya olunmuş kristallar  $100$  və  $150$  °C temperaturunda müxtəlif zaman müddətində dəmləndirilmişdir. Dəmləmə müddəti kristalların xarakteristikalarının stabil hala gəlməsinə uyğun seçilmiştir. Müəyyən edilmişdir ki,  $100$  °C temperaturunda və  $60$  dəqiqə müddətində dəmlənmiş kristalların fotoelektrik və optik xassələri satabildir. Eyni zamanda implantasiya olunmuş kristalların termik dəmləmədən əvvəl və sonra defektlərin həcmə görə paylanması AGM JSM-T20 (JEOL) skaneedici mikroskopunun köməyi ilə tədqiq edilmiş və defektlərin daxilolma dərinliyi və səth morfolojiyası öyrənilmişdir. Eyni zamanda implantasiya olunmuş ionların yaratdığı defektlərin energetik parametrləri fotoelektrik və optik xassələrinin tədqiqi zamanı da müəyyən edilmiş və alınmış nəticələr bir-birinə uyğundur. Alınmış nəticələr əsasında demək olar ki, protonlarla şüalandırma zamanı əsas matrisada, dərinliyi  $2\text{-}3$  mkm olan oblasda amorf oblast yaranır və həmin oblastın ölçüləri şüalanma enerjisindən və dəmləmə temperaturundan asılıdır. Müəyyən edilmişdir ki, implantasiya olunmuş GaS (GaSe) laylı kristallarının fotohəssaslığı ilkin defektlərin kompensasiya dərəcəsindən asılıdır və aşağı dozalarla şüalandırma zamanı fotohəssaslığın kəskin artması, yüksək dozalarda isə azalması müşahidə olunur. Həmin proseslərin optimal rejimini seçməklə kristalin xassələrini məqsədyönlü idarə etmək mümkündür.

Yuxarıda qeyd olunan nəticələri almaq üçün müasir metodonlarından istifadə edilmişdir:

1. Kristhəcmi daxilində komponentlərin dərinliyə görə paylanma qanuna uyğunluğunu müəyyən etmək üçün Rezerfort Səpilmə Üsulundan istifadə edilmişdir. Bu metodun köməyi ilə şüalnmadan əvvəl və sonra komponentlərin paylanması və konsentrasiyası təyin edilmişdir;
2. Kombinasion səpilmə metodu (DFS-24) ilə kristalların ilkin və şüalnmadan sonra kristall quruluşu haqqında məlumatlar alınmışdır;
3. AGM skaneedici elektron mikroskopu ilə defektlərin paylanması və səth morfolojiyası öyrənilmişdir;
4. Fotoelektrik və fotoluminisensiya üsulu ilə defektlərin energetik vəziyyəti və onların həssaslığı müəyyən edilmişdir.
5. Alınmış nəticələr SİMNR-6.05 programı ilə təhlil edilmişdir.

2 Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli)

Layihə üzrə üzrə nəzərdə tutulmuş rübdə qarşıya qoyulmuş işlər tam yerinə yetirilmiş və 100% təşkil edir.

- 3 Hesabat dövründə alınmış elmi nəticələr (onların yenilik dərəcəsi, elmi və təcrubi əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstərilməlidir)
1. Rezervford Əks Səpilmə və Kombinasion Səpilmə üsullarının köməyi ilə enerjisi 140 keV olan  $H_2^+$  ionları ilə şüalandırılmış laylı GaS kristallarında baş verən struktur-nizamsızlıq dərəcəsi tədqiq edilmişdir. Göstərilmişdir ki, GaS kristallarında komponentlərin səthdə və həcmidə stexiometrik paylanması şüalanma dozasının  $5 \cdot 10^{15} \text{ sm}^{-2}$  qiymətinə qədər saxlanılır, yüksək dozalarda isə komponentlərin paylanması qanuna uyğunluğu dəyişir və protonların qaçış yolu əhatəsində amorflaşma müşahidə olunur. Amorflaşma dozasının təcrübədən müəyyən edilmiş astana qiyməti model əsasında hesablanmış qiymətə uyğun gəlir.
  2. KRS-spektrlərinin təhlili göstərir ki, proton şüalanmasının  $5 \cdot 10^{15} \text{ sm}^{-2}$  dozasına qədər spektrdə müşahidə olunan maksimumların intensivliyi sabit qalması stexiometrik quruluun saxlanıldılığını göstərir. Yüksək şüalanma dozalarında isə kristallarda struktur faza dəyişikliyi müşahidə olunur ki, bu da amorflaşma prosesinin başlanmasına dəlalət edir.
  3. Müəyyən edilmişdir ki, He (H) ionlarının implantasiyasından sonra komponentlərin lay daxilində paylanması qanuna uyğun şüalanma dozasının  $3 \cdot 10^{15} \text{ sm}^{-2}$  qiymətinə qədər qəyişmir, yüksək dozalarda isə matrisa daxilində amorf oblast yaranır.
  4. Müəyyən edilmişdir ki, amorf təbəqənin ölçüləri şüalanma dozasından, ionun təbiətindən və dəmlənmə temperaturundan asılıdır.
  5. Müəyyən edilmişdir ki, laylı kristalların optik və fotoelektrik xassələri şüalanma dozasından və dəmlənmə temperaturundan asılıdır.  $200-300^\circ\text{C}$  temperaturunda dəmlənmə zamanı stabil defektlərin yaranması nəticəsində kristalların fotohəssaslığı dəfələrlə yüksəlir, yüksək temperaturlarda dəmlənmə zamanı isə azalma müşahidə olunur.

4

1. Гарипов А.А., Мадатов Р.С., Комаров Ф.Ф., Мустафаев Ю.М., Ахмедов Ф.И., Сагангиров М.М. Спектрометрия ионного рассеяния и комбинационное рассеяние света в монокристаллах GaS (GaSe), подвергнутых облучению водородом с энергией 140 кэВ. Физика и техника полупроводников, 2015, т.49, в.5 (РФ);
2. A. A. Garibov, R. S. Madatov, F. F. Komarov, V. V. Pilko, Yu. M. Mustafayev, F. I. Akhmedov, and M. M. Jakhangirov. Investigation on structural and optical properties of GaS single Cristal exposed to irradiation by hydrogen with 70 keV energy. Journal of Electronic Materials, ISSN -5235, Received January 23, 2015.
3. M. M. Cahangirov, F. İ. Əhmədov, Qəribli A.A. Protonlarla şüalandırılmış GaS kristalında struktur çərilmələri. ISSN 2304-7453 ,AMEA-nın xəbərləri,2015,N2,s.30-35.
4. Мадатов Р.С., Наджафов А.И., Мустафаев Ю.М., Газанфаров М.Р., Мовсумова И.М. Особенности электропроводности кристаллов при фото-рентгеновском возбуждениях. Физика и техника полупроводников, 2015, т.49, в.9 (РФ);
5. M. M. Cahangirov, F. İ. Əhmədov "GaS KRİSTALINDA İnAs KVANT NÖQTƏLƏRİN YARADILMASININ NƏZƏRİ ÖYRƏNİLMƏSİ". ISSN 2304-7453.AMEA-nın xəbərləri,2014,N5,s.20-25.

6. R. S. Madatova,, A. I. Najafova, Yu. M. Mustafayeva, M. R. Gazanfarova, and I. M. Movsumova. Features of the Electrical Conductivity of TlInSe<sub>2</sub> under Photoexcitation and X-Ray Excitation. ELECTRONIC PROPERTIES OF SEMICONDUCTORS. ISSN 1063-7826, Semiconductors, 2015, Vol. 49, No. 9, pp. 1202–1205.
7. A. A. Garibov, R. S. Madatov, F. F. Komarov, Yu. M. Mustafayev, F. I. Akhmedov, and M. M. Jakhangirov Spectrometry of the Rutherford Backscattering of Ions and the Raman Scattering of Light in GaS Single Crystals Irradiated with 140 keV Ions .ISSN 1063-7826, Semiconductors, 2015, Vol. 49, No. 5, pp. 586–589.

5 İxtira və patentlər, səmərələşdirici təkliflər  
Alınmış nəticələr

6 Layihə üzrə ezamiyyətlər (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiq göstərilməlidir) Layihənin yerinə yetirilməsi müddətində icraçı Əhmədov Fərid İbrahim oğlu Belarus Respublikasının Dövlət Universitetində (Minsk şəhəri, 21- 29 may 2014 –cü il) elmi ezamiyyətdə olmuş, nümunələrin implantasiya edilməsində, o cümlədən alınmış nəticələrin “nanotexnologiyalar” laboratoriyasında müzakirəsini aparmışdır. Eyni zamanda layihə üzrə alınan nəticələr AMEA-nın Radiasiya Problemləri İnstitutunun illik yekun seminarında geniş müzakirə edilmiş və alınan nəticələrin praktiki elmi cəhətdən maraqlı olduğu qəbul edilmiş və AMEA-nın mühüm elmi nətcəsi kimi qəbul edilmişdir.

Layihənin işlənilməsi zamanı alınan nəticələr 21-21 sentyabr 2014 –cü ildə Bakıda keçirilən 1-Azərbaycan-Belarus birgə konfransında məruzə edilmişdir.

7 Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)  
Layihə üzrə elmi ekspedisiya işləri nəzərdə tutulmamışdır.

8 Layihə üzrə digər tədbirlərdə iştirak  
Yoxdur

9 Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s. çıxışlar) (məlumat tam şəkildə göstərilməlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq)  
Layihə üzrə alınan nəticələr aşağıda qeyd olunan konfranslarda müzakirə edilmişdir:

1.Y.M.Мустафаев, Ф.П.Абасов, М.М.Джахангиров, А.И.Нәҗәфов.Rezerfort səpilmə və işığın səpilmə üsullarından istifadə etməklə GaS və GaSe kristallarında komponentlərin paylanma qanunu. “Nuve Elmi ve Onun Tetbiqi” mövzusunda 7-ci Avrasiya beynəlxalq konfransı.Bakı, 21-24 october,2014.

2..R.S.Madatov,M.M.Jahangiev,F.İ.Ahmadov,Necessary conditions for creation of nanocrystals GaS compound. “Nuve Elmi ve Onun Tetbiqi” mövzusunda 7-ci Avrasiya beynəlxalq konfransı.Bakı, 21-24 october,2014.

3.M.M.Jahangiev,F.İ.Ahmadov, H –ionu ilə çüalandırılmış GaS kristallarında RSM-ilə amorflaşma prosesi. “Nuve Elmi ve Onun Tetbiqi” mövzusunda 7-ci Avrasiya beynəlxalq konfransı.Bakı, 21-24 october,2014.

4. Мадатов Р.С., Комаров Ф.Ф., Мустафаев Ю.М., Моховиков М.А.Ахмедов Ф.И., Джахангиров М.М.,

Гарibli A.A. СТРУКТУРНЫЕ И ФОТОЭЛЕКТРИЧЕСКИЕ СВОЙСТВА МОНОКРИСТАЛЛОВ GaS ИМПЛАНТИРОВАННЫХ ИОНAMI ВОДОРОДА. 10-th International Conference NUCLEAR AND RADIATION PHYSICS, 8 - 11 September, 2015,Kurchatov, Republic of Kazakhstan.

10	Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə məməlumatları Layihə üzrə nəzərdə tutulan aşağıda qeyd olunan cihaz və materiallar alınmışdır: 1.Monoxramator- DM-160 1- əd; 2.Qəbulədici PTA-928 1-əd; 3.Optik kabel 1-əd; 4.Yarımkeçirici material (Ga- 0,5 4 İn-0,5; Se-0,5; Tl-0,250 kg)
11	Yerli həmkarlarla əlaqələr AMEA-nın Fizika institutunun "Yarımkeçiricilərin texnologiyası "laboratoriyasının əməkdaşları ilə birgə müzakirələr aparılmış və nəticələr təkminləşdirilmişdir.
12	Xarici həmkarlarla əlaqələr Belarus Respublikasından olan xarici həmkarlarla alınmış nəticələr birgə müzakirə olunmuş və alınmış nəticələr birgə məqalə və tezis formasında dərc edilmişdir.
13	Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa) Layihə mövzusu üzrə üç gənc mütəxəssiz hazırlanmışdır.Onlardan Əhmədov F.İ.- fəlsəfə doktoru elmi dərəcəsini, Qəribli A.A.- magistr dərəcəsinə layiq görülmüş, Cahangirov M.M. isə dissertasiya işini yekunlaşdırmış və müzakirəyə hazırlaşır.
14	Sərgilərdə iştirak (əgər baş tutubsa) İştirak nəzərdə tutulmamışdır.
15	Təcrübə artırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa) İcraçı (Əhmədov F.İ.) Minsk Dövlət Universitetində implantasiya prosesinin aparılma metodikası ilə, digər icraçılar (Qəribli A.A., Cahangirov M.M.) modelləşmə programı ilə tanış olmuş və mənimşəmişlər.
16	Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s. (məlumatı tam şəkildə göstərilməlidir) Nəzərdə tutulmayıb.

**SİFARIŞÇI:**

Elmin İnkişafı Fondu

**İCRAÇI:**

Müşavir

Layihə rəhbəri

Babayeva Ədilə Əli qızı

(imza)

"08 09 2015-cü il

Mədətov Rəhim Səlim oğlu

(imza)


"08 sentyabr 2015 -cü il

Baş məsləhətçi

Daşdəmirova Xanım Faiq qızı

(imza)

"08 09 2015-cü il





## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında

Elmin İnkışafı Fondu ilə

Belarus Respublika Fundamental Tədqiqatlar Fondunun  
birgə elmi-tədqiqat layihələrinin və programlarının  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
1-ci Azərbaycan-Belarus beynəlxalq müsabiqəsinin  
(EİF-BGM-2-BRFTF-1-2013) qalibi olmuş layihənin  
yerinə yetirilməsi üzrə

**ALINMIŞ NƏTİCƏLƏRİN ƏMƏLİ (TƏCRÜBİ) HƏYATA KEÇİRİLMƏSİ  
VƏ LAYİHƏNİN NƏTİCƏLƏRİNDƏN GƏLƏCƏK TƏDQİQATLARDADA  
İSTİFADƏ PERSPEKTİVLƏRİ HAQQINDA  
MƏLUMAT VƏRƏQİ  
(Qaydalar üzrə Əlavə 16)**

Layihənin adı: Optoelektronika sistemləri üçün A3B6 laylı yarımkəçiricilərdə və SiO<sub>2</sub>/Si strukturlarında radasiya texnologiya üsulu ilə kvant çuxurlarının yaradılma proseslərinin işlənməsi və tədqiqi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Mədətov Rəhim Səlim oğlu

Qrantın məbləği: 90 000 manat

Layihənin nömrəsi: EİF-BGM-2-BRFTF-1-2013-07/06/1-M-01

Müqavilənin imzalanma tarixi: 14.08.2013

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 24 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01.09.2013 - 01.09.2015

### 1. Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi

1	Layihənin əsas əməli (təcrübi) nəticələri, bu nəticələrin məlum analoqlar ilə müqayisəli xarakteristikası
	Yarımkəçirici materiallər əsasında müxtəlif tipli cihazların hazırlanmasında müxtəlif metodlardan (termik diffuziya, epitaksiya, metal-yarımkəçirici kontakt) istifadə olunur. Qeyd olunan metodların tədbiqi yarımkəçirici materialın xüsusiyyətlərindən asılı olaraq seçilir. Layihədə tədqiqat obyekti kimi seçilən A3B6 laylı monokristalları Si, GaAs, CdTe və s. kristallardan fərli olaraq laylı quruluşa malik

'olduğundan onlar əsasında strukturların yaradılması qeyd olunan texnoloji üsullardan istifadə etməyə imkan vermir. Bu məqsədlə layla yarımkəciri materiallar əsasında yeni xüsusiyyətli cihazların hazırlanması məqsədi ilə radiasiya texnologiya metodundan istifadə etməyi əsas məqsəd kimi qarşıya qoyduq. Radiasiya texnologiya üsulu yarımkəciri matrisasında lokal nano oblastların yaradılmasına imkan verir və bu məqsədlə son zamanlar optoelektronika sistemləri üçün fotoqəbuledicilərin, o cümlədən işıqlaşan diodların hazırlanmasında istifadə olunur. A3B6 laylı monokristalların analoqlarından fərqli olaraq geniş qadağan zolağa (GaS – 2,4 eV; GaSe – 2 eV) malik olması onlar əsasında spektrin qıсадalğası oblastında işləyə bilən fotoqəbuledicilərin və fotoluminisent cihazların hazırlanmasına imkan verir (Комаров Ф.Ф., Минск, Уч.зап.БГУ, 1998,с.207). Laylı yarımkəciri materiallar əsasında "optik kontakt" üsulu ilə hazırlanan strukturlar haqqında müəyyən məlumatlar məvcuddur (ФТП,2007,41,5,с.507; ЖТФ,2007,77,12,с.80). Lakin onların struktur parametrlərinin qeyri stabil və texnoloji rejimin qeyri-standart olması cihazların xarakteristikalarının kəskin fərqlənməsinə səbəb olur. Bu çatışmamazlığı aradan qaldırmaq məqsədi ilə yeni texnoloji metodun tədbiq edilməsi və onun elmi əsasının hazırlanması vacib idi. Ədəbiyyat faktlarını nəzərə almaqla, qeyd olunan çatışmamazlığı aradan qaldırmaq məqsədi ilə məqsədə uyğun atom ionlarının (He,H) implantasiya metodu ilə laylı yarımkəciriçilərə daxil edilmə texnologiyasının elmi əsasını hazırladıq. Nəzəri və təcrübə üsullardan istifadə etməklə "program təminatı" yaradılmışdır. Program hazırlanarkən laylı materialın fiziki və kimyəvi parametrləri, həmçinin seçilmiş ionun enerjisi və elektron quruluşu nəzərə alınmışdır. Müəyyən edilmişdir ki, ionun kristal daxilində hərəkət trayektoriyası, daxilolma dərinliyi və yaradılan defektlərin sayı ionun enerjisindən, o cümlədən ion selinin dozasından asılıdır (Мадатов Р.С., тезис Аз-Бел.Баку). Alınmış nəzəri hesablamalar analoqlar üçün elmi ədəbiyyatda alınan nəticələrə uyğundur. Program təminatına uyğun olaraq ilk dəfə "sublimasiya" üsulu ilə birgins GaS və GaSe laylı monokristalları yetişdirilmişdir. Alınmış kristalların quruluşu pentgenoqrafiya üsulu öyrənilmiş və kristallik parametrləri hesablanmışdır. İlk dəfə komponentlərin kristalın dərinliyinə görə paylanması "Rezerford əks səpilmə" üsulu ilə öyrənilmişdir. Müəyyən edilmişdir ki, komponentlərin lay üzrə paylanması S-Ga-Ga-S (və ya Se-Ga-Ga-Se) qanuna tabe olur. He (H) ionlarının implantasiyasından sonra komponentlərin lay daxilində paylanması qanunauyğu şüalanma dozasının  $3 \cdot 10^{15} \text{ sm}^{-2}$  qiymətinə qədər qəyişmir, yüksək dozalarda isə matrisa daxilində amorf oblast yaranır (məqalə). Struktur dəyişmənin fiziki əsasını aydınlaşdırmaq məqsədi ilə KRS-kombinasion səpilmə spektrleri şüalanmadan əvvəl və sonra tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, yüksək şüalanma dozalarında matrisada struktur dəyişməsi baş verir və bu isə komponentlərin dərinliyə görə paylanması zamanı nisbi miqdarnın dəyişməsi nəticəsində baş verir [Madatov R.S.1- 2]. Beləliklə alınmış təcrübə nəticələrə görə demək olar ki, ilk dəfə laylı kristallar üçün KRS və Rezerford əks səpilmə üsulları ilə enerjisi 140 keV H (He) ionları şüalanma zamanı struktur dəyişmə dərəcəsi amorf oblastın dərinliyi, o cümlədən təbiəti və ölçüləri müəyyən edilmişdir. Bu isə bizə laylı yarımkəciriçilər əsasında müxtəlif funksiyalı cihazların hazırlanması zamanı seçilmiş ionun enerjisindən asılı olaraq yaradılacaq nanooblastın dərinliyini və

konsentrasiyasını idarə etməyə imkan verəgəkdir.Yaradılan nanooblastın stabilliyini müəyyən etmək məqsədi ilə şüalandırılmış laylı kristallar müxtəlif temperaturlarda və müəyyən zaman müddətində termik dəmlənmışdır.Termik dəmləmə 100- 200 ° C temperaturlarda və 30-60 dəqiqə müddətində aparılmışdır.Termik dəmləmə prosesi zamanı kristal daxilində və səthyanı oblasda şüalanma zamanı yaranan defektlerin miqrasiya sürətini artırır və nəticədə qeyri-stabil defektler anniqiliyasiyaya məruz qalaraq stabil elektroaktiv defektler yaranır.Belə stabil defektler kristalın radiasiya şüalarına və temperatura qarşı davamlığını artırır. Bu məqsədlə aparılan dəmləmə prosesi müxtəlif dozalarda implantasiya edilmiş ionların yaratdığı struktur defektlerin stabilliyinin şüalanma dozasından və ionun təbiətindən asılı olmasını təcrübə yolla təsdiq etməkdir. Aldığımız nəticələr göstərir ki,  $1 \cdot 10^{15} \text{ sm}^{-2}$  dozada şüalandırılmış nümunələr 100°C -də 30 dəqiqə müddətində dəmləmə zamanı struktur dəyişmələrinə məruz qalmır və bu işə, radiasiyaya davamlığını göstərir.Nəzəri hesablamalara və təcrübə nəticələrə görə demək olar ki, yüksək şüalanma dozalarında işə nanoamorf oblastlar yaranır və seçilmiş ionun enerjisindən asılı olaraq amorf oblastın dərinliyini, o cümlədən konsentrasiyasını idarə etmək olur.Müşahidə olunan faktlar KRS metodu ilə alınmış nəticələrlə təsdiq edilir və implantasiya metodu ilə laylı kristallar (GaS,GaSe, İnSe, GaTe) əsasında yüksək fotohəssaslığa malik strukturların hazırlanmasına imkan verir.

1. Rezerford Əks Səpilmə və Kombinasion Səpilmə üsullarının köməyi ilə enerjisi 140 keV olan  $\text{H}_2^+$  ionları ilə şüalandırılmış laylı GaS kristallarında baş verən struktur-nizamsızlıq dərəcəsi tədqiq edilmişdir. Göstərilmişdir ki, GaS kristallarında komponentlərin səthdə və həcmidə stexiometrik paylanması şüalanma dozasının  $5 \cdot 10^{15} \text{ sm}^{-2}$  qiymətinə qədər saxlanılır, yüksək dozalarda işə komponentlərin paylanması qanunauyğunluğu dəyişir və protonların qaçış yolu əhatəsində amorflaşma müşahidə olunur. Amorflaşma dozasının təcrübədən müəyyən edilmiş astana qiyməti model əsasında hesablanmış qiymətə uyğun gəlir.
2. KRS-spektrlərinin təhlili göstərir ki, proton şüalanmasının  $5 \cdot 10^{15} \text{ sm}^{-2}$  dozasına qədər spektrdə müşahidə olunan maksimumların intensivliyi sabit qalması stexiometrik quruluşun saxlanıldılığını göstərir. Yüksək şüalanma dozalarında işə kristallarda struktur faza dəyişikliyi müşahidə olunur ki, bu da amorflaşma prosesinin başlanmasına dəlalət edir.
3. Müəyyən edilmişdir ki, He (H) ionlarının implantasiyasından sonra komponentlərin lay daxilində paylanması qanunauyğu şüalanma dozasının  $3 \cdot 10^{15} \text{ sm}^{-2}$  qiymətinə qədər qəyişmir, yüksək dozalarda işə matrisa daxilində amorf oblast yaranır.
4. Müəyyən edilmişdir ki, amorf təbəqənin ölçüləri şüalanma dozasından, ionun təbiətindən və dəmlənmə temperaturundan asılıdır.
5. Müəyyən edilmişdir ki, laylı kristalların optik və fotoelektrik xassələri şüalanma dozasından və dəmləmə temperaturundan asılıdır. 200-300 ° C temperaturunda dəmləmə zamanı stabil defektlerin yaranması nəticəsində kristalların fotohəssaslığı dəfələrlə yüksəlir, yüksək temperaturlarda dəmləmə zamanı işə azalma müşahidə olunur.

- Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi haqqında məlumat (istehsalatda tətbiq (tətbiqin aktını əlavə etməli); tədris və təhsildə (nəşr olunmuş elmi əsərlər və s. – təhsil sisteminə tətbiqin aktını əlavə etməli); bağlanmış xarici müqavilələr və ya beynəlxalq layihələr (kimlə bağlanıb, müqavilənin və ya layihənin nömrəsi, adı, tarixi və dəyəri); dövlət proqramlarında (dövlət orqanının adı, qərarın nömrəsi və tarixi); ixtira üçün alınmış patentlərdə (patentin nömrəsi, verilmə tarixi, ixtiranın adı); və digərlərində)

Alınan təcrübi nəticələr həm praktiki, həm də elmi cəhətdən xüsusi əhhəmiyyətə malikdir. Laylı kristallarda defektlərin konsentrasiyasının sadə yarımkəcəricilərə (Si, Se, Ge) yüksək olması onların praktikada tədbiq olunma imkanını məhdudlaşdırır. Bizim tərəfimizdən tədbiq olunan metodika həm kristalların birginsliyinin artırılmasına, həmçinin radiasiya texnologiya metodu ilə defektlərin konsentrasiyasını məqsədyönlü idarə etməyə imkan verir. Radiasiya texnologiya metodunun tədbiqi isə radiasiya materialşunaslığının inkişafına və elmi əsasının genişlənməsinə şərait yaradır. Aldığımız nəticələr laylı kristallardan praktiki məqsədlər üçün istifadə olunmasına imkan yaradır.

Artıq Azərbaycan Nüvə Tədqiqatları Mərkəzi ilə müzakirələr aparılır və yaxın gələcəkdə müxtəlif tipli yarımkəcərici strukturların alınması üzrə işlərin aparılması nəzərdə tutulur.

Laylı yarımkəcəricilərdə yeni tipli strukturların alınma üsulunun işlənilməsi davam etdirilir və yaxın gələcəkdə ixtira üçün sənədlərin hazırlanması nəzərdə tutulur.

## 2. Layihənin nəticələrindən gələcək tədqiqatlarda istifadə perspektivləri

Nəticələrin istifadəsi perspektivləri (fundamental, tədbiqi və axtarış-innovasiya yönü elmi-tədqiqat layihə və proqramlarında; dövlət proqramlarında; dövlət qurumlarının sahə tədqiqat proqramlarında; ixtira və patent üçün verilmiş ərizələrdə; beynəlxalq layihələrdə; və digərlərində)

Layihənin işlənilməsi axtarış-innovasiya xarakterlidir. Qeyd olunan laylı yarımkəcəricilər tədqiqat obyekti kimi geniş istifadə olunmasına baxmayaraq, praktiki istifadə olunma dərəcəsi demək olar ki, yoxdur. Səbəbi isə, yuxarıda qeyd etdiyim kimi, onların alıma texnologiyasının tam işlənilməməsidir. Biz tərəfimizdən işlənən metodika həm birgins laylı kristalların alınmasına, həm də onların xassələrinin məqsədyönlü idarə edilməsinə imkan verir və qeyd olunan metodika praktikada tədbiq edilməsinə tam yaralıdır.

SİFARIŞÇI:

Elmin İnkışafı Fondu

Müşavir

İCRAÇI:

Layihə rəhbəri

Babayeva Ədilə Əli qızı

(imza)

"08" 05 2015-cü il

Mədətov Rəhim Səlim oğlu

(imza)

"08" seniyabz 2015-cü il

Baş məsləhətçi

Daşmirova Xanım Faiq qızı

(imza)

"08" 08 2015-cü il



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMIN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında  
Elmin İnkışafı Fondu ilə

Belarus Respublika Fundamental Tədqiqatlar Fondunun  
birgə elmi-tədqiqat layihələrinin və programlarının  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
1-ci Azərbaycan-Belarus beynəlxalq müsabiqəsinin  
(EIF-BGM-2-BRFTF-1-2013) qalibi olmuş layihənin  
yerinə yetirilməsi üzrə

### ALINMIŞ ELMİ MƏHSUL HAQQINDA MƏLUMAT (Qaydalar üzrə Əlavə 17)

Layihənin adı: Optoelektronika sistemləri üçün A3B6 laylı yarımkəcəricilərdə və SiO<sub>2</sub>/Si strukturlarında radasiya texnologiya üsulu ilə kvant çuxurlarının yaradılma proseslərinin işlənməsi və tədqiqi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Mədətov Rəhim Səlim oğlu

Qrantın məbləği: 90 000 manat

Layihənin nömrəsi: EIF-BGM-2-BRFTF-1-2013-07/06/1-M-01

Müqavilənin imzalanma tarixi: 14.08.2013

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 24 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01.09.2013 - 01.09.2015

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

#### 1. Elmi əsərlər (sayı)

№	Tamlıq dərəcəsi Elmi məhsulun növü	Çapa qəbul olunmuş və ya çapda olan		Çapa göndərilmiş
		Dərc olunmuş	-	
1.	Monoqrafiyalar həmçinin, xaricdə çap olunmuş	-	-	

2.	Məqalələr	7		
	həmçinin xarici nəşrlərdə	3		
3.	Konfrans materiallarında məqalələr	2		
	O cümlədən, beynəlxalq konfras materiallarında	1		
4.	Məruzələrin tezisləri	4		
	həmçinin, beynəlxalq tədbirlərin toplusunda	1		
5.	Digər (icmal, atlas, kataloq və s.)			

## 2. İxtira və patentlər (sayı)

Nö	Elmi məhsulun növü	Alınmış	Verilmiş	Ərizəsi verilmiş
1.	Patent, patent almaq üçün ərizə	-		
2.	İxtira	-		
3.	Səmərələşdirici təklif	-		

## 3. Elmi tədbirlərdə məruzələr (sayı)

Nö	Tədbirin adı (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s.)	Tədbirin kateqoriyası (ölkədaxili, regional, beynəlxalq)	Məruzənin növü (plenar, dəvətli, şifahi, divar)	Sayı
1.	AMEA-nın elmi şurası (seminar)	Ölkədaxili	Sifariş	1
2.	EİF-nun 1-ci Az.-Belarus konfran	regional	Dəvətli	1
3.				

SİFARIŞÇI:  
Elmin İnkişafı Fondu

İCRAÇI:



Müşavir  
Babayeva Ədilə Əli qızı  
  
08.05.2015

Layihə rəhbəri  
Mədətov Rəhim Səlim oğlu  
08. sentyabr 2015